

CERVA SE1760(SE176B+SE173A) VISGUARD EN 166

POLYCARBONATE VISOR SE1760

WARNING: Use the visor with appropriate visor holder. The face shield does not offer unlimited protection. Please read carefully this information before use. The shield meets requirements of Regulation 2016/425 PPE category 2 and standards EN 166:2001



STORAGE: Store in dry clean polybag or soft box. Protect visor against moisture.

USE: Face shield is designed for protection of eyes and face against flying particles with medium energy and splashes of liquid. It should be worn all the time when you are in dangerous area. If you feel dizzy or irritation or when the face shield is damaged immediately leave working place


CLEANING AND MAINTENANCE: To keep your face shield in good condition:

- Do not use hard and rough material for cleaning. Face shield wash by warm soap water and dry by soft cloth.
- The parts of face shield which are in direct contact with skin and hair should not be affected by alcohol.

AREA OF USE: The face shield with this visor protect face area against injury by mechanical particles or against drops or small splashes of liquid. The headgear and visor is marked by symbols and numbers to identify the manufacturer, area of use, protection properties, and functional characteristics of visor.



REPLACING OF SPAREPARTS: Use only original spare parts. Make sure of the compatibility of visor marking.



USAGE TIME: The face shield should be regularly inspected. It should be immediately replaced in case of any damages or changes of properties.

- WARNINGS:**
- The product is designed for face protection against medium risks, but it is not unbreakable.
 - The product must not be changed or modified any way. Damaged visor considerably reduces the vision and protection properties, it should be immediately replaced.
 - The face shield does not protect against infrared and ultraviolet radiation or electric risk. Optical class 3 visors are not intended for long term use, for long term use are intended visors with optical class 1. The facedown view over standard correction spectacles may transmit impact energy, creating a hazard to the wearer.
 - Make sure that you use appropriate protection equipment for your working environment. Check the corresponding standards.
 - The materials of the face shield may cause some skin irritation and allergic reaction to people with very sensitive skin, in such case do not use the shield any further.
 - If the symbols F, B, A are different on the headgear and visor, the lower properties are applied. If the protection against high speed particles at extremes of temperature is required then the selected eye-protector should be marked with the letter T immediately after the impact letter, i.e. FT, BT or AT. If the impact letter is followed by the letter T, then the eye-protector shall only be used against high speed particles at room temperature.

EU type certificate has been issued by a notified body No. 1883, ECS GmbH – European Certification Service, Hütteldorferstrasse 50, 73430 Aalen, Germany. The declaration of conformity is available on the <https://bit.ly/2ZpQAqD>.

Manufacturer: Pan Taiwan Enterprise Co., Ltd., Jian Ba Road, Chung Ho, Taipei, Taiwan

Importer: CERVA GROUP a.s., Průmyslová 483, 252 61 Jeneč, Czech Republic

AL UDĚJENIE PĚR PĚRĎORINIM E MBROJTĚSĚ SĚ MBUROJA PREJ POLIKARBONATI SE1760

KUJDES: Mbrojta duhet të përdoret me kornizë. Mbrojtja e fytyrës nuk ofron mbrojtje të pamirë të personave përpara se të përdoret mbrojtja, lexoni me kujdes manualin e përdorimit të saj.

KËRKESAT: Mbrojta e fytyrës përmbush kërkesat të Rregulorës 2016/425 PPE kategori 2, shtohet II, sipas standardeve evropiane EN 166:2001


RUAJTJA: Rekomandojmë që mbrojtja të vendoset në një qese të pastër dhe të thatë prej PE ose në kuti për të parandaluar dëmtimin dhe lagjen e saj.

PËRDORIMI: Mbrojtja është projektuar për mbrojtje nga bërthamë të vogla dhe të mbahet për gjatë gjithë kohës së ekspozimit ndaj rrezjeve. Largohuni nga vendi i punës, nëse keni marramendje ose ndonjë shprehje të irritimit, ose të tjerë që tregojnë dëmtim të shpejtë të syeve.

PASTRIMI DHE MIRËMBALJA: Për të mbajtur mbrojtjen në gjendje të mirë:

- Mos përdorni materiale të ashpër, lahjeni dhe shpëlahni mbrojtjen me ujë të ngrohtë me sapun dhe thani me një leckë të butë.
- Përdorni mbrojtjen që janë në kontakt me lëkurën ose flokët duhet të dezinfektohen me alkool.

FUSHA E PËRDRIMIT: Mbrojtja sytë dhe fytyrën e përdoruesit nga goditjet mekanike të copave të ngurtë dhe pikave të lëngshme të sferikuar. Në qashtë e kokës dhe të syzeve, mbrojtja ka një seri numrash dhe simboleve të identifikimit prodhuesin, rangun e përdorimit, aftësitë mbrojtëse dhe karakteristikat funksionale të mbrojtjes së fytyrës. Shenjat përkatëse tregë xhamat dhe korniza janë si më poshtë:



NDËRRIMI I PËSËVETË TË KËMBIMIT, PAJUISJET SHITESË (AKSESORËT) DHE UDĚJENIE E MONTIMIT: Përdorni vetëm pjesë këmbimi origjinale. Gjatë zhvendësimit të xhamave, sigurohuni për përpunueshmërinë e shenjave.



KUJDES:

- Produkti është projektuar për të mbrojtur fytyrën ndaj rrezjeve të shkalles së ashpër, por nuk është i pashkëlqim.
- Në asnjë mënyrë mos ndryshoni ose modifikoni produktin.
- Xhamat e dëmtuar ose gërryer duhet të zëvendësohen me ato të reja të konsiderueshme zgjedhjeve shtikëll e mbrojtjes, prandaj duhet të zëvendësohen menjëherë.
- Nuk ka aftësi mbrojtëse ndaj rrezatimit infra të ultravijolltë apo ndaj rrymës elektrike. Szyet me xhamat të katërfashe optike 3 nuk janë të aftshme për përdorim me afat të gjatë kohor, për këto qëllime përdoren xhamat e katërfashe optike 1. Mbrojtja e mbajtur mbi syze standarde optike mund të përballë përmasë tërytjeve goditjet mekanike dhe të rrezikojë përdoruesin.
- Gjithmonë sigurohuni që jeni duke përdorur mjeshin e duhur mbrojtës në përshatje me mjeshin tuaj të punës, konsultohuni me standardet përkatëse evropiane.
- Materialet e mbrojtjes në kontakt me lëkurën e përdoruesit mund të shkaktojë tek individët e ndjeshëm reaksione alergjike.
- Nëse simbole F, B dhe A në xhamat dhe në pjesën e kokës së mbrojtjes nuk janë të njëjta, gjithmonë duhet të vlejë njëra e ulët e njëjtë prodhuesi, nëse kërkohet mbrojtja e syve në temperatura ekstreme, është nevojshme që tek produkti të jetë shënuar gërma T menjëherë pas gërmitës për goditje, nëse një shenjë të tillë nuk ka, mbrojtja mund të përdoret për të mbrojtur sytë ndaj grimicave me shpejtësi të madhe por vetëm në temperatura e dhomës.

Certifikata e legjitimitetit ështëshar nga personi i autorizuar me nr. 1883, ECS GmbH – European Certification Service, Hütteldorferstrasse 50, 73430 Aalen, Germany. Deklarata e konformitetit është e publikuar në <https://bit.ly/2ZpQAqD>.

Manufacturer: Pan Taiwan Enterprise Co., Ltd., Jian Ba Road, Chung Ho, Taipei, Taiwan

Importues: CERVA GROUP sh.a., Průmyslová 483 252 61 Jeneč, Republika Çeška

AZ POLIKARBONAT QORUYUCU QALXAN SE1760

XBBRDARILMA: Qalxan bir çarçuva ilə istifadə edilməlidir. Bu qoruyucu maska hadis qoruyucu təminat etmir. İstifadə etmədən əvvəl təqdim olunan istifadə qaydını oxuyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFADƏ QAYDINI: Qoruyucu maska gözünü və üzünü örtün. Maskanı tənzimləmə 2016/425 PPE kateqoriyası 2 və EN 166:2001 standartlarına cavab verir.

SAXLANMA QAYDINI: Quru təmiz polietilen paketdə və ya yumşaq qutuda saxlayın. Ekran zədələnmədən qoruyun.

İSTİFAD

